

TƏSDİQ EDİLMİŞDİR:
Azərbaycan Respublikası Auditorlar
Palatası sədrinin 2017-ci il
01 iyun tarixli 08 sayılı əmri ilə

Sədr _____ V.T.Novruzov

01.06.2017-ci il

Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətələr haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 2017-ci il 03 may tarixli 1361 nömrəli Fərmanının 50.2-ci, 52-ci və 71.4-cü bəndlərindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar

Tədbirlər Planı

№	Tədbirin adı	İcra müddəti	Məsul icraçılar	Qeyd
1.	Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatasında yeni müstəqil struktur bölmənin yaradılması və onun əsasnaməsinin hazırlanması	İyun 2017-ci il	Rəhbərlik	
2.	Məcburi audit subyektlərinə, sərbəst auditorlara və auditor təşkilatlarına tətbiq ediləcək xəbərdarlıq məktublarının, inzibati protokolların, məhkəməyə müraciətlərin və digər zəruri sənədlərin formalarının hazırlanması	İyun-İyul 2017-ci il	E.İbrahimov	
3.	Məcburi audit subyektlərinə, sərbəst auditorlara və auditor təşkilatlarına tətbiq ediləcək xəbərdarlıq məktublarının, inzibati protokolların, məhkəməyə müraciətlərin aidiyyəti üzrə göndərilməsi müddətlərinin və prosedurların müəyyən edilməsi	İyun-İyul 2017-ci il	E.İbrahimov	
4.	Xüsusi elanın, reklam çarxinin və audit sahəsinin təbliğ edilməsinə dair müvafiq materialların hazırlanması və KİV-də işıqlandırılması	İyun-Dekabr 2017-ci il	E.İbrahimov V. Rəhimov S.Gülməmmədov	

5.	Müvafiq qurumlardan məcburi auditdən yayınmanın müəyyənləşdirilməsi üzrə təsnifat qrupları üzrə təsərrüfat subyektlərinə dair məlumatların əldə edilməsi	İyun-İyul 2017-ci il	E.İbrahimov	
6.	Məcburi audit, icbari sığorta subyektlərinin məlumat bazasının yaradılması və daimi yenilənməsi (müvafiq qurumlardan zəruri informasiyanın alınması)	Mütəmadi	E.İbrahimov	
7.	2016-cı il üzrə auditdən keçməyən məcburi audit subyektlərinin müəyyən edilməsi	Avqust- Dekabr 2017-ci il	E.İbrahimov	
8.	2016-cı il üzrə auditdən keçməyən məcburi audit subyektlərinin ünvanları (rayon və ya şəhər) üzrə təsnifləşdirilməsi	Avqust- Dekabr 2017-ci il	E.İbrahimov	
9.	2016-cı il üzrə auditdən keçməyən məcburi audit subyektlərinə xəbərdarlıq məktublarının göndərilməsi	Avqust- Dekabr 2017-ci il	E.İbrahimov	
10.	Auditorun peşə məsuliyyətinin icbari sığortası olmayan subyektlərinin müəyyən edilməsi	İyun-Dekabr 2017-ci il	E.İbrahimov	
11.	Auditorun peşə məsuliyyətinin icbari sığortası olmayan subyektlərinə xəbərdarlıq məktublarının göndərilməsi	İyul-Dekabr 2017-ci il	E.İbrahimov	
12.	Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə auditor xidməti göstərən şəxslərə münasibətdə inzibati xətlər haqqında protokolların hazırlanması və baxılmaq üçün müvafiq məhkəmə orqanlarına göndərilməsi	Avqust- Dekabr 2017-ci il	Rəhbərlik E.İbrahimov	
13.	Xəbərdarlıqdan sonra auditdən keçməyən təsərrüfat subyektləri, Auditorun peşə məsuliyyətinin icbari sığortası olmayan subyektlərinə barədə inzibati xətlər haqqında protokolların hazırlanması və baxılmaq üçün müvafiq məhkəmə orqanlarına göndərilməsi	Avqust- Dekabr 2017-ci il	Rəhbərlik E.İbrahimov	
14.	Xəbərdarlıqdan sonra auditdən keçmiş təsərrüfat subyektlərinin auditdən keçməsi barədə məlumatların işlənməsi və izlənməsi	Sentyabr- Dekabr 2017-ci il	E.İbrahimov	
15.	Barələrində cərimə sanksiyası tərtib edilmiş təsərrüfat subyektləri barədə məlumatların ümumiləşdirilməsi və təhlili	Oktyabr- Dekabr 2017-ci il	E.İbrahimov	

16.	inzibati xətlər haqqında protokolların üzrə qəbul edilmiş məhkəmə qərarlarının təhlili	Avqust- Dekabr 2017-ci il	Rəhbərlik E.İbrahimov	
17	Dövlət büdcəsinə köçürülən cərimə məbləğlərindən müəyyən hissəsinin Auditorlar Palatasına yönəldilməsi ilə əlaqədar təkliflərin hazırlanması	İyun-İyul 2017-ci il	Rəhbərlik E.İbrahimov	
18	“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının qanunun, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamənin, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunun, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunun Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanına uyğunlaşdırılması ilə əlaqədar təkliflərin layihəsinin hazırlanması	Avqust 2017-ci il	E.İbrahimov M. Abbasov N.Talıbov	